

Qəbul imtahanında 38 nəfər maksimum bal toplayıb



Qəbul imtahanında I ixtisas qrupu üzrə 28 nəfər en yüksək nəticə (400 bal) göstərib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən xəber verilib.

Bildirilib ki, imtahanın II mərhələsində 400 bal toplayan Ağcabədi rayon Rənčərlər kənd orta məktəbinin şagirdi I ixtisas qrupu üzrə her iki mərhələnin cəmینə görə en yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdır. Beləliklə I ixtisas qrupu üzrə en yüksək nəticə 697.5 baldır.

IV ixtisas qrupu üzrə en yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. İmtahanda 400 bal toplayan Bakı şəhər 125 sayılı məktəbin mezunu her iki mərhələnin cəmiminə görə maksimal olan 700 bal toplayıb. Həmin şagird imtahanın birinci mərhələsində 300 bal toplamışdır.



Çavuşoğlu və Lavrov regional prosesləri müzakirə edib

"Kambocadan ayrılmazdan əvvəl rüsyalı həmkarım Sergey Lavrovla görüşdüm".

Bu barədə Türkiye xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"da bildirib.

"Ukrayna taxilinin təhlükəsiz ixracı məsələsini və regional prosesləri müzakirə etdi", - Çavuşoğlu qeyd edib.



Laçın istiqamətində hərbçimiz şəhid olub

Rusiya Federasiyası sülhməramlı kontingenti-nin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü sahə saatlarında Laçın rayonu istiqamətində yerləşdiyi Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəş tutub.

Müdafia Nazirliyindən verilən məlumatda görə, nəticədə müddəti həqiqi hərbçi xidmət hərbçi qulluqçusu

əsgər Kazimov Anar Rüstəm oğlu aldığı gülə yaradı şəhid olub.

Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görüllər.

Şəhidimizin naşı doğulduğu Şəmkir rayonunun Qaracəmli kənd qəbiristanlığında torpağa təşriflər.

Allah rəhmət eləsin!

№ 136 (5658), 2022-ci il

Qiyməti 40 qəpik

SƏRQ

Günəş Şərqdən doğur!

www.sherg.az

4 avqust 2022-ci il (cümə axşamı)



Qarabağdakı gərginlik müzakirə olunub

Ceyhun Bayramov Al-nin xüsusi nümayəndəsi ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tolivo Klaar arasında telefon danışığı baş tutub.

XİN-dən "Şərq"ə verilən məlumatə görə, telefon danışığı zaman tərəflər arasında bölgədə cari vəziyyət və yaranmış gərginlik müzakirə olunub.

Al Azərbaycan və Ermənistana çağırış edib



Avropa İttifaqı (Al) Azərbaycan və Ermənistən silahlı qüvvələri arasında Laçın dəhlizli ətrafında və temas xətinin digər yerlərində baş vermiş hərbi toqquşmaları dərhal dəyandırmağa çağırır.

APA xəber verir ki, bu barədə Al-nin xarici siyaset və təhlükəsilik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü.

Peter Stanonun beyanatında qeyd olunub. "Təəssüflər olsun ki, bu toqquşmalar artıq insan telefənatına və yaralanmalara səbəb olub. Gərginliyi azaltmaq, atəşkəsə tam hörəm etmek və danışqıla həll yollarını axtarmaq vacibdir", - deyə beyanatda qeyd olunub.

Peter Stanon Avropa İttifaqının gərginliyin aradan qaldırılmasına kömək etmək və Cənubi Qafqazda davamlı sühə və sabitlik istiqamətində fealiyyətini davam etdirmək öhdəliyinə sadıq qaldığını vurğulayıb.

Şəhidimizin qisası alındı

Ordumuzun "Qisas" cavab əməliyyatı nəticəsində bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb



Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyənatın müddəslərini kobud surətdə pozaraq avqustun 3-de Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli töredib.

Terror-təxribat nəticəsində hərbçi qul-

luqçumuz əsgər Kazimov Anar Rüstəm oğlu şəhid olub. Müdafia Nazirliyindən məlumatda bildirilib ki, bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Kələbər və Laçın rayonlarının ərazisindən əhatə edən dağ silsiləsində yerləşən Qırıqız yüksəkliyini əla keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusunun bölmə-

linin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırıqız yüksəkliyi, həmçinin Kələbər və Laçın rayonlarının ərazisindən əhatə edən dağ silsiləsində yerləşən Qırıqız yüksəkliyini əla keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusunun bölmə-

ABŞ səfirliyi amerikalılara xəbərdarlıq edib

İrəvanda hava limanı, metro, meriya partladıla bilər

ПОСЛЕДНИЕ НОВОСТИ
Посольство США в Армении вновь выступило с предупреждением

Полицейский вспомогательный рабочий Илья Балакин — Министерство Азии и Африки
Азербайджан призвал Азербайджанские пограничники — Азия и Африка
Пограничные правоохранительные органы Беларусь — Доклад Терпени
Таким образом, по информации МИДа Румынии

Amerika Birləşmiş Ştatlarının İrəvandakı səfirliyi bu ölkədəki amerikalılara xəbərdarlıq edib.

APA TV erməni mediasına istinadən xəber verir ki, ABŞ vətəndaşlarına təhlükəsilik məqsədile bəzi ərazilərə getməmələri üçün müraciət edilib. Müraciətde bildirilib ki, son günlər paytaxt İrəvanın rəsmi binalarda və ictimai neqliyyatda partlayıcı qurğuların olması ilə bağlı kütləvi informasiya vasitələrində xəberlər yayılır. Səfirlik ABŞ vətəndaşlarına "Zvartnots" hava limanı, İrəvan metrosunun stansiyaları, İrəvan meriyyəsi və Ermənistən Respublikası Milli Assambleyasının binalarından istifadə etməməyi tövsiyə edir.

(səh.3)



Taxi yüklü ilk gəmi İstanbuldan sonra Livana doğru yola çıxıb

Rusiya-Ukrayna böhranı başladığından sonra Ukraynanın hərəkət edən taxi yüklü illi gəmi İstanbulda yoxlanıldıqdan sonra Livana doğru yola çıxıb.

Gəmi Türkiye, Rusiya, Ukrayna ve Birleşmiş Milletlər Təşkilatı (BMT) arasında imzalanan "Taxi və erzaq məhsullarının Ukrayna limanlarından təhlükəsiz daşınması" müqaviləsi çərçivəsində avqustun 1-de Odessa-dan hərəkətə başlayıb. Syerra-Leone bayrağı altında üzən və 27 min ton qarğıdalı daşıyan "Razoni" adlı gəru yük gəmisi İstanbul Boğazıçı sahilindən birgə nümayənde heyeti tərəfindən yoxlanılıb. Sonra Livana doğru yola çıxıb.

İlk gəminin ardına digər gəmilərin de müyyənet edilmiş dehəlizlər və marşrutlar üzərə yola çıxmazı planlaşdırılır.

Vəfat edən olmayıb

Daha 512 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 512 yeni yoluxma faktı qeyd olunub, 399 nəfər müalicə olunaraq sağalıb.

İstatistik	İlk	Üzü
İstilik	799 983	03.08.2022
İstilik	787 479	
İstilik	2 752	399
İstilik	7 055 265	3 760
İstilik	9 752	0

Nazirler Kabine-ti yanında Operativ Qərarğanından "Şərq"ə verilən məlumatə görə, COVID-19 üçün götürülen analiz nümunələri müsbət çıxmış şəxslərden vəfat edən olmayıb.

Azərbaycanda inidək ümumilikdə 799 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müyyənet edilib. Onlardan 787 479 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib, aktiv xəstə sayı 2 752 nəfərdir.

Ölkədə son sutka ərzində 3 760, hazırkı dövrədə isə 7 055 265 test aparılıb.

Video ilə hədələdi

Bakı sakinindən 10 min tələb edən şəxs saxlanılıb

Bakı sakinindən şəntaj yolu ilə 10 min tələb edilə bilər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Polis İdarəsinin Cinayət Axşarı İdarəsinin əməkdaşlarının keçirdikləri emalıyyat tədbirləri nəticəsində Bilecəri qəsəbə sakin A.Dadaşovun videogöruntüsünü sosial şəbəkədə yayacaqını bildirək ondan 10 min manat pul tələb etməkdə şübhəli bilinen paytaxt sakini R.Əmirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İrəvan Rusiyani Qərbələ əvəzləməyə hazırlaşır

Tofiq Zülfüqarov: "Təxribat taktikası, gərginliyin hansısa səviyyədə saxlanması bu prosesin tərkib hissəsi ola bilər"

(səh.3)



(səh.3)



(səh.3)



(səh.3)



Bir müddət əvvəl "Yeni Müsavat"ın baş redaktoru Azər Ayxan bəyanat yararaq "Yeni Müsavat" Media Qrupu ilə yollarını ayrdığını və qəzətdəki vəzifəsindən istəfa verdiyini açıqlamışdır. A.Ayxan bəyanatında istəfa səbəbinin açıqlamasada, "beşən yaranan fikir ariqları, mübahisələr bir tərafın getməsi ilə daha asan həllini tapır" deməkla arada anlaşılmazlıq olduğuna eynəm vurmusdu.

Aradan texminen bir aya yaxın vaxt keçib. Həməkəzin hansısa qurumda işləməsi barədə məlumatlı olmasaq da, sosial şəbəkələrdə statuslarında, ölkədə baş veren hadisələrə operativ reaksiyalarla tez-tez rast gelir. Görünür, işdən çıxsa belə onun üçün yazmaq, gündündək hadisələri dəyərləndirmek verdiş halını alıb.

Azər Ayxanın postlarından birini oxuyarken maraq güclü geldi ve "Yeni Müsavat"ın sabiq baş redaktorunun hazırda harada, ne işlə məşğul olduğunu öyrənmək üçün özüle eləqə saxladı.

- Azər bəy, istəfa qərarınız "Yeni Müsavat"ın aiddir, yoxsa media sahəsindən tamamilə uzaqlaşmışınız? Qarşındaki günlərdə siz iyi bir layihədə görəcəyik?

- Jurnalisticə mənim taleyimdir. İnsan taleyindən qaça bilmələr. Mən də qəzətçilikdən, jurnalistikadən əsla uzaqlaşmamışam, belə fikrim də yoxdur. İnsan ən yaxşı bacardığı peşəni niyə atsın ki. Sadəcə olaraq iş yerimi dəyişmişəm"

hər zaman "işleyir". Biz fikir daşıyıcı, söz adamıq. Ölkədə, dünyada baş veren bütün hadisələr maraq dairəmizde olur. Bu hadisələr ya peşəkar mediya rey bildiririk, ya da sosial şəbəkələrdəki hesablarımız üzərindən düşüncələrimizi bölüşürük. Jurnalist xəber yaydıq kimi, həm də xəber toplayır. Eynən bəl arısının funksiyasını icra edir. Ari çəkçilərden, bittiklərdən şire çəkib, sonradan onu bal şəklində pətəkləre süzdüyü kimi, jurnalist də bəzən verənləri beyninə çəkir, sonra onu xəber kimi peşəye - kağıza kompüterin yaddaşına hörür və oxucuya təqdim edir.

- Son illər qəzətçilik və çap mediasına qarşı bir ayri-seçkilər hiss olunur. Xüsusi də onlayn media nümayəndələri israrla qəzet dövrünün başa çatdığını, qəzətçilərin ictimai rayə təsər gücünün olmadığını iddia edirlər. İllərin qəzətçisi olaraq qəzətçilərin geleceyini necə görünürün?

- Bu, bütün dünyada yaşanan bir tendensiyadır. Qəzət artıq əvvəlki funksiyasını, vacibliyini icra etmək gücündə deyil. Amma bundan tam imtiyaz etmək də doğru sayılmaz. Avropanın ölkələrinə gedəndə her

sunuz. Bu gün müvəqqəti də olsa fasile vərmisiniz

- Men mətbuatı kənardan baxa bilimlər. Hazırda işsiz olsam da, özümü mətbuatın içinde bilimlər. Mətbuatımız çatışan, çatışmayan tərəfləri ilə lazımdır, qalmalıdır. Bura sahədə çox nəheng imzalar yetişib. Yazılı mətbuatdan gelen imzalar keyfiyyət və xarakter baxımdan tamamilə fərqlişir. Çok istəyirdim, qəzətlerimiz bu çətin dövrə, az qalsın her şeyin onlaynlaşan, elektronlaşan dövründən əyadqa qala bilsinler. Bunun üçün ev acıb məsələ reklamdır. Reklam bazarı mətbuatın üzüne açılsa, vəziyyət kökündən dayanır.

- Son günler ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı məsələ aktuallaşdır. Müdafiə Nazirliyi, Baş Prokurorluq jurnalistlərlə ciddi xəbərdarlıq edir, çağırışlar səsləndirir. Bunu fikir, söz azadlığına qarşı hesab edib narazılıq edən, laq obyektinə çevirən həmkarlarımız çox oldular. Bəs məsələdə sizin düşüncəniz necədir?

raçaq. Yeni ABŞ Çinin özündən uzaqlaşdırısa, o zaman Çin Rusiya ilə daha yaxın münasibətlər qura bilər. Ona görə də ABŞ Çinle razılığı gəlməlidir. Yalnız o zaman biz daha təhlükəsiz olacaq".

Siyasi şəhəri Elçin Xalidbəyli bildirib ki, ABŞ Çinin xarizmasını çizdi, ancaq resmi Pekin Ukraynada "savaş bataqlığı"na düşmək, faciəvi səhə buraxımlı Rusiya örnəyindən doğru nəticə çıxardı və Vəsiqəntənə əlavə dividendlər verdi: "Bir "küpgərin qoca" öz eposu naminə Tayvana getmək bütün dünyani təhlükəye sürükli. Çin hələlik bu "qocanı" ora göndərənlərin açıq texbiratlarına ilə bildiyi qəder temkinli yanaşı. Rəsmi Pekin Çinə qurulan hərbi-siyasi "tele"ye düşməkən yayınmağa çalışır. Ağ Evin eməliyyatında əsas məqsəd Çin Tayvana qarşı savaşa başlaşmaq məcburiyyətindən buraxımaq idi. Rusiyanın başına getirilənləri rəsmi Pekine qarşı tekrarlıyıb, Çin da "savaş bataqlığı"na çekməyə çalışırlar. Əger rəsmi Pekin bu "tele"ye düşsə, "Nensi böhər" Çinə əsas reqibi ABŞ-ı öz hədəflərinə çatdırıb olacaq. Hazırda ABŞ Çinin beynəlxalq nüfuzuna, hərbi-siyasi xarizmasına sərsidici zərər vurmaş kimi görünür də, rəsmi Pekin təmkinini qorumaqla, Ağ Evin əsas hədəfinə çatmasına engelləyə bilər.

Ancaq istenilen haldə, rəsmi Pekinin ABŞ-ın Çinə qarşı realaşdırıldığı bu bəbirçi siyasi-psixoloji amaliyyati unutmayıağlı qətiyyən şübhə doğurmur. Büyyük ehtimalda on xırda imkanda Çinin öz beynəlxalq nüfuzunu bərpa etmək üçün intiqam almağı çalışacağı istisna deyil".

İsmayıł Qocayev

"Mən qəzətçilikdən, jurnalistikadən əsla uzaqlaşmamışam, belə fikrim də yoxdur. İnsan ən yaxşı bacardığı peşəni niyə atsın ki. Sadəcə olaraq iş yerimi dəyişmişəm"

dəfə çap mediası ile maraqlanıram. İşlərini elə qururlar ki, isətəsil etdikləri qəzətərəfə satılış, redaksiyaya pul gelsin. Amma burda esas amil reklam bazarının olmamasıdır. Reklam gəlməsə, nə çap mediası ayaqda qala bilər, nə də onlayn media. Hazırda MEDIA-nın vasitəsi ilə qəzətərəfə yardım olmasa, bu sahə bataar, iflas eder. Dövlət 2009-cu ilən bəri qəzətərəfənin yaşaması üçün bu mexanizmı yaradıb. Nə qədər davam edəcək, onu demələ bir az çatdırıb.

- Ümumiyyətə, kənardan baxanda Azərbaycan mətbuatı necə görünür? 30 ilən çoxdur proseslərin içinde olma-

- Dövlət maraqları olan yerde her şey ikinci plana keçməlidir. Müharibə aparırsa, yaxud hərbi aməliyyatlara hazırlaşırırsa, söz azadlığı, jurnalist sərbəstliyi bir qədər arxa plana keçə bilər. Nece ki, Vətən mühərbişində bunu yaşadıq. Burda hər bir vətəndaş, jurnalistin şəxsi keyfiyyətindən, vicdanından, peşəkar yanaşmasından da çox şey asildir. Məsələn, siz hər hansı xəbəri eşidərsiniz, hansısa hadisənin şahidi olarsınız, onu yazmadan, yarmadan öncə özlüyünüzde götür-qoy edərsiniz ki, yaxsanız, bir neçə min adam oxuyacaq, təmsil etdiyiniz qəzet, sayt iP toplayacaq. Bir də məsələyə vətəndaş kimi yanaşmaq lazımdır. "Əcəba, bu hadisəni yazsam, bù xəbəri yasam, ölkəmin, dövlətinin mənafeyinə ziyan oları?" Bu götür-qoy zamanı dövlətin, ölkənin mənafeyiNEYI tələb etdi.

o zaman hüquq-mühafizə orqanları prosesə qoşuları.

- Jurnalistlərin gündəm olduğu digər məsələ Yayılaq festivalı idi. Bu məsələdə de ziddiyətli yanaşmalar çox oldu. Sizcə, haqlı-haqsız tərəf kimdir?

- Bu narazılıq təşkilatlarının düzgün qurulması səbəbindən baş verdi. Söhbət hər menəda təşkilatçılarından gedir. Sən o sayıda jurnalisti tədbir apar, onlara saygısızlıq et, xiyar-cörək ikram et, bu aşmazı kimi, onları təbiətin sığlaşlığı ilə baş-başa qoy, sonra da xoş söz esitmət istə. İdeya yaxşıdır, lakin təşkilatçıların qeyri-peşəkarlığı və sehərkarlığı bù ideyani gözden saldı.

- Ölkədəki ictimai-siyasi vəziyyətə bağlı na deyə bilərsiniz?

- Ölkədə ictimai-siyasi vəziyyəti siyasi

"Deyirlər ki, jurnalist vətənpərvər yox, xəbərpərvər olmalıdır"

Azər Ayxan: "Məncə bu, kifayət qədər mübahisəli tezisdir"

hər zaman "işleyir". Biz fikir daşıyıcı, söz adamıq. Ölkədə, dünyada baş veren bütün hadisələr maraq dairəmizde olur. Bu hadisələr ya peşəkar mediya rey bildiririk, ya da sosial şəbəkələrdəki hesablarımız üzərindən düşüncələrimizi bölüşürük. Jurnalist xəber yaydıq kimi, həm də bəzən verənləri beyninə çəkir, sonra onu xəber kimi peşəye - kağıza kompüterin yaddaşına hörür və oxucuya təqdim edir.

- Men mətbuatı kənardan baxa bilimlər. Hazırda işsiz olsam da, özümü mətbuatın içinde bilimlər. Mətbuatımız çatışan, çatışmayan tərəfləri ilə lazımdır, qalmalıdır. Bura sahədə çox nəheng imzalar yetişib. Yazılı mətbuatdan gelen imzalar keyfiyyət və xarakter baxımdan tamamilə fərqlişir. Çok istəyirdim, qəzətlerimiz bu çətin dövrə, az qalsın her şeyin onlaynlaşan, elektronlaşan dövründən əyadqa qala bilsinler. Bunun üçün ev acıb məsələ reklamdır. Reklam bazarı mətbuatın üzüne açılsa, vəziyyət kökündən dayanır.

- Son günler ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı məsələ aktuallaşdır. Müdafiə Nazirliyi, Baş Prokurorluq jurnalistlərlə ciddi xəbərdarlıq edir, çağırışlar səsləndirir. Bunu fikir, söz azadlığına qarşı hesab edib narazılıq edən, laq obyektinə çevirən həmkarlarımız çox oldular. Bəs məsələdə sizin düşüncəniz necədir?

- Men mətbuatı kənardan baxa bilimlər. Hazırda işsiz olsam da, özümü mətbuatın içinde bilimlər. Mətbuatımız çatışan, çatışmayan tərəfləri ilə lazımdır, qalmalıdır. Bura sahədə çox nəheng imzalar yetişib. Yazılı mətbuatdan gelen imzalar keyfiyyət və xarakter baxımdan tamamilə fərqlişir. Çok istəyirdim, qəzətlerimiz bu çətin dövrə, az qalsın her şeyin onlaynlaşan, elektronlaşan dövründən əyadqa qala bilsinler. Bunun üçün ev acıb məsələ reklamdır. Reklam bazarı mətbuatın üzüne açılsa, vəziyyət kökündən dayanır.

- Son günler ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı məsələ aktuallaşdır. Müdafiə Nazirliyi, Baş Prokurorluq jurnalistlərlə ciddi xəbərdarlıq edir, çağırışlar səsləndirir. Bunu fikir, söz azadlığına qarşı hesab edib narazılıq edən, laq obyektinə çevirən həmkarlarımız çox oldular. Bəs məsələdə sizin düşüncəniz necədir?

- Men mətbuatı kənardan baxa bilimlər. Hazırda işsiz olsam da, özümü mətbuatın içinde bilimlər. Mətbuatımız çatışan, çatışmayan tərəfləri ilə lazımdır, qalmalıdır. Bura sahədə çox nəheng imzalar yetişib. Yazılı mətbuatdan gelen imzalar keyfiyyət və xarakter baxımdan tamamilə fərqlişir. Çok istəyirdim, qəzətlerimiz bu çətin dövrə, az qalsın her şeyin onlaynlaşan, elektronlaşan dövründən əyadqa qala bilsinler. Bunun üçün ev acıb məsələ reklamdır. Reklam bazarı mətbuatın üzüne açılsa, vəziyyət kökündən dayanır.

- Son günler ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı məsələ aktuallaşdır. Müdafiə Nazirliyi, Baş Prokurorluq jurnalistlərlə ciddi xəbərdarlıq edir, çağırışlar səsləndirir. Bunu fikir, söz azadlığına qarşı hesab edib narazılıq edən, laq obyektinə çevirən həmkarımız çox oldular. Bəs məsələdə sizin düşüncəniz necədir?

- Men mətbuatı kənardan baxa bilimlər. Hazırda işsiz olsam da, özümü mətbuatın içinde bilimlər. Mətbuatımız çatışan, çatışmayan tərəfləri ilə lazımdır, qalmalıdır. Bura sahədə çox nəheng imzalar yetişib. Yazılı mətbuatdan gelen imzalar keyfiyyət və xarakter baxımdan tamamilə fərqlişir. Çok istəyirdim, qəzətlerimiz bu çətin dövrə, az qalsın her şeyin onlaynlaşan, elektronlaşan dövründən əyadqa qala bilsinler. Bunun üçün ev acıb məsələ reklamdır. Reklam bazarı mətbuatın üzüne açılsa, vəziyyət kökündən dayanır.

- Son günler ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı məsələ aktuallaşdır. Müdafiə Nazirliyi, Baş Prokurorluq jurnalistlərlə ciddi xəbərdarlıq edir, çağırışlar səsləndirir. Bunu fikir, söz azadlığına qarşı hesab edib narazılıq edən, laq obyektinə çevirən həmkarımız çox oldular. Bəs məsələdə sizin düşüncəniz necədir?

- Men mətbuatı kənardan baxa bilimlər. Hazırda işsiz olsam da, özümü mətbuatın içinde bilimlər. Mətbuatımız çatışan, çatışmayan tərəfləri ilə lazımdır, qalmalıdır. Bura sahədə çox nəheng imzalar yetişib. Yazılı mətbuatdan gelen imzalar keyfiyyət və xarakter baxımdan tamamilə fərqlişir. Çok istəyirdim, qəzətlerimiz bu çətin dövrə, az qalsın her şeyin onlaynlaşan, elektronlaşan dövründən əyadqa qala bilsinler. Bunun üçün ev acıb məsələ reklamdır. Reklam bazarı mətbuatın üzüne açılsa, vəziyyət kökündən dayanır.

- Son günler ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı məsələ aktuallaşdır. Müdafiə Nazirliyi, Baş Prokurorluq jurnalistlərlə ciddi xəbərdarlıq edir, çağırışlar səsləndirir. Bunu fikir, söz azadlığına qarşı hesab edib narazılıq edən, laq obyektinə çevirən həmkarımız çox oldular. Bəs məsələdə sizin düşüncəniz necədir?

- Men mətbuatı kənardan baxa bilimlər. Hazırda işsiz olsam da, özümü mətbuatın içinde bilimlər. Mətbuatımız çatışan, çatışmayan tərəfləri ilə lazımdır, qalmalıdır. Bura sahədə çox nəheng imzalar yetişib. Yazılı mətbuatdan gelen imzalar keyfiyyət və xarakter baxımdan tamamilə fərqlişir. Çok istəyirdim, qəzətlerimiz bu çətin dövrə, az qalsın her şeyin onlaynlaşan, elektronlaşan dövründən əyadqa qala bilsinler. Bunun üçün ev acıb məsələ reklamdır. Reklam bazarı mətbuatın üzüne açılsa, vəziyyət kökündən dayanır.

- Son günler ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı məsələ aktuallaşdır. Müdafiə Nazirliyi, Baş Prokurorluq jurnalistlərlə ciddi xəbərdarlıq edir, çağırışlar səsləndirir. Bunu fikir, söz azadlığına qarşı hesab edib narazılıq edən, laq obyektinə çevirən həmkarımız çox oldular. Bəs məsələdə sizin düşüncəniz necədir?

- Men mətbuatı kənardan baxa bilimlər. Hazırda işsiz olsam da, özümü mətbuatın içinde bilimlər. Mətbuatımız çatışan, çatışmayan tərəfləri ilə lazımdır, qalmalıdır. Bura sahədə çox nəheng imzalar yetişib. Yazılı mətbuatdan gelen imzalar keyfiyyət və xarakter baxımdan tamamilə fərqlişir. Çok istəyirdim, qəzətlerimiz bu çətin dövrə, az qalsın her şeyin onlaynlaşan, elektronlaşan dövründən əyadqa qala bilsinler. Bunun üçün ev acıb məsələ reklamdır. Reklam bazarı mətbuatın üzüne açılsa, vəziyyət kökündən dayanır.

Qoca Nensi bütün dünyani təhlükəyə sürüklədi

Rəsmi Pekin Çinə qurulan hərbi-siyasi "tələ"yə düşməkdən yayınmağa çalışır

Erməni cəmiyyətində panika yaşanır

Erməni ictimaiyyəti yaxşı bilir ki, Azərbaycan tərəfi istədiyini əldə edəcək və öz tələblərindən vaz keçməyəcək



Ermənistanda hərbi xidmətə çağırılan və Qarabağa xidmət göndərilən hərbçilərin xidmət müddətinin başa çatmasına bir neçə gün qalmış təcili olaraq təxis edilir. Bu barədə Ermənistən parlamentinin deputatı Tigran Abramyan öz feysbuk səhifəsində yazıb. Abramyanın sözlərinə görə, Ermənistən razısiyən Qarabağa hərbi çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust ayında keçirilib.

44 günlük müharibə, hemçinin 2021-ci ilin qəsidi Ermənistəndən Qarabağa çağırışçı göndərilməyi: "İki il əvvəl Ermənistəndən hərbi xidmətə çağırılan çağırışçıların Qarabağda son qrupu 2022-ci ilin avqustunda təxis olunmalı idi. Lakin görünür, Azərbaycanın tələbi ile təxis prosesi dəha tez heyata keçirilib". Xatırlaqla ki, bundan əvvəl Ermənistən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistəndən çağırışçıların Rusiya səhərərlərinin qüvvələrinin nəzarətindən olaraq Azərbaycan tərəflərinə xidmət göndərilməyəcəyini bildirmişdi. Qriqoryan deməmiş ki, əvvəlki iki çağırışçıdan sonuncunun müddəti avqustda başa çatacaq və onlar təxis olun-

duşdan sonra qayıdacaqlar. Söhbət hələ də Rusiya səhərərlərinin məsuliyyət zonasında fəaliyyət göstəren qanunsuz erməni silahlı birləşmələrindən xidmət edən Ermənistən vətəndaşlarından gedir. Eyni zamanda Qriqoryan bayan etmişdi ki, "Müdafiə Ordusu" adlanan qeyri-qanunu silahlı birləşmələr fəaliyyətini davam etdirəcək və "yerli çağırışçılar, o cümlədən müqavilə esasında xidmət edənlər hesabına" komplektəşdiriləcək. Bu o deməkdir ki, Ermənistən formal olaraq öz ordusunun qalılıklarını Azərbaycan razısiyən çoxardığını nümayiş etdirmək istəyir. Əslində ise qeyri-qanuni silahlı birləşmələrin, o cümlədən muzduların çıxarılmasına görə məsuliyyətdən yayınır.

Siyasi şərhçi Azer Niftiyev "Şərq"ə deyib ki, Qalebədən sonra yeni tarixi realıqlar yetişib. Analitik bildirib ki, realıqlar Ermənistəni qabaqlayıcı addımlar atmağa sövə edir: "Ermənistən mühərribin meşəlub tərəfdər. Azərbaycan ise qalib kimi diktə edən tərəfdər. Ermənistən müəyyən kəsim, müxalifet, ümumiyyət, Baş nazir Nikol Paşinyanın eleyhinə çıxış edənlər möglüyüyle, 44 günlüğündən əvvəl qədər də vacib deyil.

resmi Bakının diktələri ilə birleşmək istəmir. Azərbaycan davamlı və israrlı olaraq bəyan edir ki, Ermənistən Zəngəzur dəhlizinin açılmasına şərait yaradılması və işğalçı iddialarından el çəkilməsi fonundan sülh sazişine getməlidir. İlk növbədə ise separatçı dəstələr, Qarabağda qanunuslu silahlı birləşmələr dərhal torpaqlarımızı tərk etməlidir. İrəvan hökuməti gec-tez bunuluna razılaşmaya məcburiyyətində qalacaq. Görünür, bu istiqamətdə müəyyən addımlar atılır. Lakin her şəyə rəğmən, İrəvan bütün manevrələrini işə salır, fərqli istiqamətlərdə təxribatlıra əl atır.

Cəmiyyətdə panika hökm sürür. Erməni ictimaiyyəti yaxşı bilir ki, Azərbaycan tərəfi istədiyini əldə edəcək və öz tələblərindən vaz keçməyəcək. Ermənilər Azərbaycanla hərbi müstəvəde yenidən üz-üzə geleceyi inandırıcı deyil. Bunun üçün İrəvanın ne, ne de iqtisadi gücü var. Hazırkıda Ermənistən üçün dən optimal yol sülh prosesinə əngəl yaradacaq bütün məsələləri aradan qaldırmakdır.

Ekspert vurğulayıb ki, Rusiya prosesi pozmağa yönelik cəhdələr etsə də, son nəticədə rəsmi Bakının dediyi olacaq: "Rusiya her zaman regional münaqişələrdən, xüsusi postsovət məkanından ona qarsıdurmalardan öz mənfeeti üçün istifadə edib. Moskva eyni siyaseti indi de davam etdirək. Daha doğrusu, etdirmək niyyətindən. Sadece, problem ondardır ki, hazırda Rusiyanın özünün ciddi çətinlikləri var. Kremlin başı Ukrayna ilə mühabibəyə və dünyanın aparıcı ölkələri ilə mübarizəyə qarışır. Rusiyanın Qərbin teziyqlərinə bir neçə il durante getirəcəyi deyil. Bir zaman sonra şimal qonşumuzun daxilində çəxnamalar, narazılıqlar baş qaldıracaq. Nəticə etibar ilə Rusiya indiki şəraitde Qarabağda proseslərə də ciddi nüfuz edə bilmir. Bu meqam isə Azərbaycanın haqlı mövqeyini daha da gücləndirir".

İsmayıllı Qocayev

"Ermənilər həle SSRİ dövründə Qarabağda separatçılığa başlayanda və gələcək "addımları" planlaşdırırda qarşılara bir neçə hədəf qoymuşdular". Bunu "Atlas" Araşdırıcılar Mə-



Laçın şəhəri və ətraf kəndlər nəzarətimizə keçməlidir

Əgər Moskva Azərbaycanla strateji tərəfdəşliğin davamını isteyirse səhərərlərin alternativ yola köçürməlidir

kəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, ermənilərin birinci hədəfləri keçmiş Dağlıq Qarabağın tamamını, o cümlədən Şuşanı işğal etmək, azərbaycanlılar dədəbura yurdaların qovmayı id: "İkinci hədəfləri keçmiş "Dağlıq Qarabağ" ətrafında "təhlükəsizlik zolağı" yaratmaq və bunun üçün Azərbaycanın digər rayonlarını işğal etmək id. Üçüncü hədəfləri isə Laçın dehlizine nəzareti götürmək id. Separatçılar Birinci Qarabağ mühərribəsindən hər 3 hədəflərinə çatdırılar. İkinci Qarabağ mühərribəsində isə "təhlükəsizlik zolağı" işğaldı. saxlaqları Şuşa ve Hadrət qəsəbəsini itirdilər. Azərbaycanlıların geri qayıdışı prosesi başlandı. Hazırkıda üçüncü hədəfləri olan Laçın dehlizi də əllərindən çıxmışdır. Alternativ yol hazırlır. Buna görə də Laçın şəhərinin, kəndlərinin və dehlizinin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi

Kremlə dəstək umurları. Qarşı-

mızda dayanan separatçılar deyil, onları məsələni həll etmək çətin deyil, aydınlaşdırılmalı məsələ Kremlin vərəcəyi qərərlə bağlıdır".

E.Şahinoğlu görə, Azərbaycan Qarabağda Rusiya ilə toqquşmaq istəmər: "Danışçılar yolu ilə rusiyalı hərbçilərin alternativ yola keçdiyi təmin edilmişdir. Bu məqsədə yaxın günlərdə Bakı ilə Moskva arasında danışçıların intensivləşəcəyini proqnozlaşdırmaq olar. Rusiya səhərərlərin alternativ yolu tikintisini mane olmadı. Deməli, Kreml Laçın dehlizinin alternativ yolla evzədilmesi ideyasının əleyhine deyil. Bu bənd 2020-ci ilin 9 noyabr ortaq bayanatında da yer alıb. Sadəcə, alternativ yol vaxtından əvvəl inşə olunub. Əgər Moskva Azərbaycanla strateji tərəfdəşliğin davamını isteyirse səhərərlərin alternativ yolu yaxşı olmalıdır. Laçın şəhərinin və ətraf kəndlərinin Azərbaycan Ordusunun nəzarəti altına keçməsinə imkan vermelidir. Əks halda Rusiya-Azərbaycan münasibətlərində çat baş verəcək".

İsmayıllı Qocayev

Rusyanın Cənubi Qafqazda "qayğıları" artıb

Kreml bölgəyə əmin-amanlıq, sülh getirmək istəyən güclərə qısqanlıq, paxılılıqla yanaşır

Avqustun 2-də Rusiya Federasiyasının Müdafia naziri, ordu generalı Sergey Şoyqunun teşəbbüsü ilə azərbaycanlı həmkarı Zakir Həsənovun arasında telefon danışığı olub. Bu barədə Müdafia Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığının zamanı tərəfə regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edilər.

Tərəflər arasındakı danışçıları "Şərq"ə sərhədən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Rusyanın Cənubi Qafqazla bağlı "qayğıları" artıb: "Rusiya tərəfi Ermənistən bağlı özünün narahatlıqlarını dileyərək, müəyyən mərəvə sərgiləməye başlayıb. Bu münasibətə ermənipərest yanaşma dəha qabarğı şəkildə görür. S.Şoyqu ilə Z.Həsənov arasında olan danışçıların ana metnini, guya, Azərbaycanın Qarabağ ərazisində atəşkəs rejimini bir neçə dəfə pozması teşkil edir. "Dağlıq Qarabağ" anlayışının yəni de Rusiya rəsmlərinin, xüsusi də Müdafia Nazirinin dilindən səslendirilmesi probleme qeyri-ciddi yanaşdırıb. Üstəlik də atəşkəs rejiminin pozulmasının ölkəmizin "boynuna qoyulma" çalışıb" şəhərə də bölgənin problemlərinə bərətəfli yanaşmanı, həm də Ermənistən xeyrine münasibətin aşkar neticəsidir. Resmi Moskvanın digər ölkələri qatib-qarışdırmasız az deyilmiş kimi, indi de Cənubi Qafqaz-



"İndiki şəraitdə də çalışmalıq ki, Ermənistən münasibətlərin qaydaya salınmasında üçüncü bir qüvvənin müdaxiləsinin qarşısını ala"

da bu istiqamətdə səyər göstərir. Dünya Rusyanın hərəkətlərindən boğaza yığılib. Kreml bütün dünya təhlükəsizliy üçün ciddi təhdidən əvvələr. Rusyanın bölgədə oynadığı qeyri-konstruktivlilik üzün illərdən ki, şəhidlik. İndi isə nizamıla prosesinin moderatorluğunun öz üzərinə götürür, Avropa Birliyi və başşalarının məsələyə müdaxiləsini qısqanlıqla qarşılıyan rəsmi Moskvanın son davranışları açıq-aydın göstərir ki, onlar kimin tərəfindədir. Şimal qonşumuz meydani eley keçirəndən sonra ister ciddi müqavilələr olsun, isterse də dövlətlərə rəsədi mühərribələr, hamisində strateji maraqlarına uyğun hərəkət edir".

Zənnimə, Qərbi ölkələrinin dediyi kimi, Rusiyani bütün nizamlama proseslərindən uzaqlaşdırmaq, gedisiştərə pozitivlik getirir. İndiki şəraitdə də çalışmalıq ki, Ermənistənla münasibətlərin qaydaya salınmasında üçüncü bir qüvvənin müdaxiləsinin qarşısını ala".

Tərəflər bir-biri ilə üzərəz, problemlər çözməyə səy göstərə, dəha çox konstruktivlilikə nail olmaq mümkinlər. Axır günlərdəki telefon zəngləri məyusədicedir. Bu, eyni zamanda Rusiyani bölgə hadisələrindən münasibətində sərf öz maraqlarına uyğun siyaset reallaşdırmağa çalışır. Bu da bölgədəki münasibətləri sadələşdirmək evezinə, dəha da mürəkkəbəldir.

Zənnimə, Qərbi ölkələrinin dediyi kimi,

Rusiyani bütün nizamlama proseslərindən uzaqlaşdırmaq, gedisiştərə pozitivlik getirir.

İndiki şəraitdə də çalışmalıq ki, Ermənistənla münasibətlərin qaydaya salınmasında üçüncü bir qüvvənin müdaxiləsinin qarşısını ala".

Tərəflər bir-biri ilə üzərəz, problemlər

çözməyə səy göstərə, dəha çox konstruktivlilikə nail olmaq mümkinlər. Axır günlərdəki telefon zəngləri məyusədicedir. Bu, eyni

zamanda Rusiyani bölgə hadisələrindən münasibətində sərf öz maraqlarına uyğun siyaset

reallaşdırmağa çalışır. Bu da bölgədəki münasibətləri sadələşdirmək evezinə, dəha da mürəkkəbəldir.

Zənnimə, Qərbi ölkələrinin dediyi kimi,

Rusiyani bütün nizamlama proseslərindən uzaqlaşdırmaq, gedisiştərə pozitivlik getirir.

İndiki şəraitdə də çalışmalıq ki, Ermənistənla münasibətlərin qaydaya salınmasında üçüncü bir qüvvənin müdaxiləsinin qarşısını ala".

Tərəflər bir-biri ilə üzərəz, problemlər

çözməyə səy göstərə, dəha çox konstruktivlilikə nail olmaq mümkinlər. Axır günlərdəki telefon zəngləri məyusədicedir. Bu, eyni

zamanda Rusiyani bölgə hadisələrindən münasibətində sərf öz maraqlarına uyğun siyaset

reallaşdırmağa çalışır. Bu da bölgədəki münasibətləri sadələşdirmək evezinə, dəha da mürəkkəbəldir.

Zənnimə, Qərbi ölkələrinin dediyi kimi,

Rusiyani bütün nizamlama proseslərindən uzaqlaşdırmaq, gedisiştərə pozitivlik getirir.

İndiki şəraitdə də çalışmalıq ki, Ermənistənla münasibətlərin qaydaya salınmasında üçüncü bir qüvvənin müdaxiləsinin qarşısını ala".

Tərəflər bir-biri ilə üzərəz, problemlər

çözməyə səy göstərə, dəha çox konstruktivlilikə nail olmaq mümkinlər. Axır günlərdəki telefon zəngləri məyusədicedir. Bu, eyni

zamanda Rusiyani bölgə hadisələrindən münasibətində sərf öz maraqlarına uyğun siyaset

reallaşdırmağa çalışır. Bu da bölgədəki münasibətləri sadələşdirmək evezinə, dəha da mürəkkəbəldir.

Zənnimə, Qərbi ölkələrinin dediyi kimi,

Rusiyani bütün nizamlama proseslərindən uzaqlaşdırmaq, gedisiştərə pozitivlik getirir.

İndiki şəraitdə də çalışmalıq ki, Ermənistənla münasibətlərin qaydaya salınmasında üçüncü bir qüvvənin müdaxiləsinin qarşısını ala".

Tərəflər bir-biri ilə üzərəz, problemlər

çözməyə səy göstərə, dəha çox konstruktivlilikə nail olmaq mümkinlər. Axır günlərdəki telefon zəngləri məyusədicedir. Bu, eyni

zamanda Rusiyani bölgə hadisələrindən münasibətində sərf öz maraqlarına uyğun siyaset

reallaşdırmağa çalışır. Bu da bölgədəki münasibətləri sadələşdirmək evezinə, dəha da mürəkkəbəldir.

Zənnimə, Qərbi ölkələrinin dediyi kimi,

Rusiyani bütün nizamlama proseslərindən uzaqlaşdırmaq, gedisişt



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Regionların sosial-iqtisadi inkışafının təşviq edilməsi

"Kəndlərdə sahibkarlığın və özünü-məşğullüğün inkışafı" layihəsinin növbəti mərhəlesi çərçivəsində turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında kənd qonaq evləri kimi fealiyyət göstərəcək yeni sahibkarlıq subyektləri yaradılır.

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkışafı Agentliyi (KOBA) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir. Bu layihə kənd turizminin inkışafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünmüşşəkilliğinin təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.

Kəndlərdə məşğulluğa dəstək məqsədi daşıyan layihənin yeni mərhəlesində həmin rayonlarda turistlər üçün kənd qonaq evləri kimi fealiyyət göstərəcək 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur.

Bunun üçün ilk növbədə uyğun nəməzədlərin seçimi aparılıb və onlar turizm-xidmət sahələri üzrə müvafiq bilikləri yiyələnmələri üçün telimlər cəlb olunub. Turizm obyekti kimi istifadə olunacaq areyidən təmir işləri aparılıb.

Son mərhələlərə oraları bu günlərdə həmin naməzədlərə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünmüşşəkilliğ programının aqroturizm zəri qonaq evi üçün lazımlı olan avadanlıqları (divan, kreslo, stol-stul və yataq destləri, məbelər, avadanlıqları, soyuducu, kondisiyoner, mətbəx ləvazimatları, televizor və s.) verilməsinə başlanıb.

Qeyd edək ki, layihənin ilk mərhəlesi si oraları ətəkli rayonunda 15 kənd qonaq evi yaradılaraq avadanlıqlarla təchiz olunub. 15 ailə üzrə 40 nefəre yaxın qadın və gencin məşğulluğu təmin edilib. Həmçinin 300-e yaxın kənd sakini sahibkarlıq və özünmüşşəkilliğ imkanları bərələndirildilər.

Bəs Azərbaycanda bu layihə özünü doğruldadır mı?

Mövzu ilə bağlı fikirlərini "Şərq"da

bölüşen iqtisadçı-ekspert Rauf Qarayevin sözlərinə görə, turizm potensialı yüksək olan rayonlarda qonaq evlərinin yaradılması əla təşəbbüsdür:

"Amma bu layihənin biznesin inkışafına təkan verməsi üçün ilk növbədə mövcud vəziyyəti dəyərləndirmək lazımdır. Yeni ilk növbədə hemin bölgədə sahibkarlıq icra həkimiyətinə tərafından münasibəti, icra həkimiyətərinin sahibkarlarla bağlı qarşılıqlı dəstək əlaqələri dəyərləndirilməlidir.

Bundan eləvə təhlükəsizlik baxımında yerli mühafizə bölmələrinin və sahibkarlıq dəstək ola biləcək digər qurumların iş prinsipini nəzərdən keçirilməlidir. Yeni yalnız ondan sonra bu layihənin effektli və effektsiz olmasını bilmək olar. Çünkü yuxarıdakı amillər 70-80 faiz iş prinsipinin həlli prosesini müyyən edə biləcək amillərdən. Artıq sahibkar və ya sahibkarlıqla məşğul olmaq istəyen şəxs tam arxayın olduğundan sonra KOBA-nın layihəsinə qoşula biler. Qeyd edim ki, işin uğurlu olması üçün əksər



Rayonlarda qonaq evlərinin yaradılması əla təşəbbüsdür

Amma bu layihənin biznesin inkışafına təkan verməsi üçün ilk növbədə mövcud vəziyyəti dəyərləndirmək lazımdır

halda yəhudi işi başlayanın əlaqələrinin üstüne düşür. Əger onun əlaqələri, ona mane olan amillərə təsi imkanları varsa, bu halda o, işin effektini az da olsa görə biləcək".

Iqtisadçının sözlərinə görə, qonaq evləri tek dağ rayonunda deyil, həm de aran rayonlarında yaradılmalıdır. Bununla bağlı Dövlət Turizm Agentliyində geniş təklifi bağlı məktub göndərmiş və gələcəkdə bu məsələye baxılacaq qeyd edilib: "İsmayıllıda qonaq evlərinin effektiv olması üçün qiymətlər münasib olmalıdır. Təessüf əlsən ki, İsmayıllıın Lahic kəndində qiymətlər eyni yandırırdı. Yeni turist bir dəfə ora gələndə bütün xidmətlər pul ödəməlidir. Pulsuz heç nə qalmayıb. Qonaq evlərinin olması turistin ora gəlmesi demək deyil. Burada qiymətlər, xidmətlər, insanların qonaqpərvərliyi ürək açmalıdır. Adı bir elektron bir TV ustasına karab olma, televizorunu apardan o sənə xəş üz göstərmədikdə bir də ora getmirsən. Bundan eləvə qiymət münasib olmayan və sair amillər sənin üreyince olma-

yanda oranı tərk edirsən. Xidmet sahələrinin inkışafı tek qonaq evlərinin olmasına ilə kifayətlenməməlidir. Hesab edək ki, turistlər ora cəlb edildi, amma onların xidmət, keyfiyyət seviyyəsi ürəyince olmalıdır. Bu haldə reklam anti reklama çevrilir. Geden başqasına deyir ki,

lər bunun başlıca səbəbi bəlkə neft olkeksi olmayılmışdır. Hər halda görünən odur ki, hele çox işlər görülməlidir".

Ekspert qeyd edib ki, kənd qonaq evlərinin otelden əsas üstün cəhəti onun təbiiyyətindədir: "Türkiyəde bu-na banzer evlər mövcuddur. Trabzonu

Qonaq evlərinin olması turistin ora gəlməsi demək deyil. Burada qiymətlər, xidmətlər, insanların qonaqpərvərliyi ürək açmalıdır

ora münasib yer deyil və səbəbini de izah edir. Neticədə layihə baş tutmur, qoyulan vəsait puça uğrayır. Özünmüşşəkilli proqramı effekt vermir. Turizm sahəsi elədir ki, burada adı taksi sürüşü bələ insanlarla müslüm davranımadır, apardığı qiymət ürəkaçan olmalıdır, gülərəz olmalıdır. Təessüf əlsən ki, bəzidə turizm sahəsində çox axşamalar var. Baxmayaraq ki, təbietimiz imkan verir ki, ölkəni turizm ölkəsi kimi tanıdaq. Ola bi-

Akçaabat bölgəsində bələ kəndlər 1998-ci ildən fealiyyətə başlayıb. Turizm inkışafı baxımından həmin ərazilər olduqca münasibdir. Qeyd edim ki, qonaq evlərinin bir çox üstünlükleri var. Birinci, şəxs dövlət tərəfindən öz evinin yenilənməsi, yol infrastrukturunun yaxşılaşdırılmasına da təkan verir. Bu baxımdan kənd qonaq evləri həm kəndli, həm də buna dəstək olan dövlət üçün effektli hesab olunur".

Şeymən Bayramova

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub



dəqiqə dayanmadan bilet almağı cəhd olmuşdur, her dəfə xəta baş verir sistemdə ve şəxsi məlumatları tekrar yazmaq məcburiyyətində qalır insan. Bunu demək məqsədimdir ki, yəni 2 nefer üçün bilet almağa bir vətəndaş olaraq bu qədər eziyyət çıxarılmır. Halbuki, turşək necə olur ki, 30-35 nefer üçün bəle



Türkiyədə iranlı casuslar tutuldu

İsrailli turistlərə sui-qəsd hazırlanıb

Türkiyədə iran vətəndaşları hebs olunub.

APA TV yerli mediyə istinaden xəber verir ki, İstanbulda israilli turistlər qarşı terror planlaşdırınan İran xüsusi xidmət orqanlarının eməkdaşları saxlanılır. Əmalıyyat zamanı məlum olub ki, onlar Türkiyədə daxil olduqdan sonra diqqət çekmək üçün mütemədə olaraq noqtiyət vasitələrini deyisiblər. O da məlum olub ki, casuslar israilli turistlərin qaldıqları hotellerin şəhərini və videolarına da cəkiblər. Ədliyyə Nazirliyinin açıqlamasına görə, asdrasılardan sonra qədər məkmətə gəndərilenlərənən qaldıqları məlum olub. Aydınlatırkıb, bəzə casuslar Türkiye ərazisindən xüsusi pasportlara daxil olublar.

Şəhid ailəsi üzvlərinin MIQ üzrə vakansiya seçimi yekunlaşdırıldı

Şəhid ailəsi üzvləri üçün ümumtəhlidən məkmətə qədər vəkili yekunlaşdırıldı.

Bu barədə APA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəber verilib. Bildirilib ki, 30 iyul-2 avqust tarixlərində keçirilmiş şəhid ailəsi üzvləri üçün vakansiya seçimi nəticələrinə naməzəldərin şəxsi sehifəsinə göndərilib.

Qeyd edək ki, növbəti mərhədə digər naməzəldər şəxsi kabinetlərinə daxil olaraq vəkansiya seçimi edəcəklər.

Melahət Rzayeva

"Ermənilərin təqdim etdiyi mina xəritələrinin böyük hissəsi həqiqəti eks etdirmir"

Ceyhun Məmmədov: "Beynəlxalq qurumlar bu məqamı diqqətə almalı, erməniləri yanlış hərəkətlərdən çəkindirməlidir"



Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində fealiyyəti ni davam etdirir. İşğaldan azad olunmuş ərazilər böyük quruculuq və bərpa işləri aparılır.

Bərpa-quruculuq işlərinə, həmçinin əhalinin doğma yurdularına qayıtmasına on böyük problem işə işğal dövründə ərazilərin Ermenistan tərəfindən minalanmasıdır. Buna baxmayaraq, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi qarış-qarış həyata keçirilir. Lakin həmin ərazilərin rəleyifi minəmatləyin texnikanın her yerdə istifadəsinə imkan vermir.

Bu da prosesin süreçlətərək aparılmasına mane olur. İşğaldan azad olunmuş ərazilərimiz ermənilərin planlaşdırılmış şəkildə və bir çox hallarda qadağan olunmuş minalardan istifadəsi nəticəsində təhlükəli yərən qayılıb. Ərazilərimizin minalanması nəticəsində müharibədən sonra yüzlərə vətəndəşimiz hayatını itirib və ya xəsarət alıb. Ümumiyyətlə, 1999-cu il Ottawa Konvensiyası piyada eleyhinə minaların istifadə edilmesini, istehsalını, yügəlməsini və ötürülməsini qadağan edir. Həmçinin, Konvensiyaya görə, ərazilər minalamış tərəf müharibədən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə verməyə borcludur.

Azərbaycan tərəfinin məsələni bir çox beynəlxalq platformalarda və yüksək seviyyəli temaslarda dəfələr qaldırılmışdan sonra müxtəlif təzyiqlərənən dəqiq hazırlanmış mina xəritələrini təqdim etdi. Lakin təqdim edilən mina xəritələrinin dəqiqliyi cəmi 20-25 faiz oldu. Ermənistən Ottawa Konvensiyasını imzalamayıb. Amma bu o demək deyil ki, Er-

mənistanın bələ hərəkətləri onun üçün məsələyə yaratır.

Millet vəkili Ceyhun Məmmədov "Şərq"da deyib ki, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi hamı tərəfindən nəzərə alınmalıdır. Deputatin sözlərinə görə, xüsusan bölgəyə sefər edən vətəndəşlərimiz məmək qədər ehtiyatlı davranımlı, müvafiq qurumların xəbərdarlılığı riayət etməlidir: "Hamımız bir an önce işğaldan azad edilmiş torpaqlarımızı qarış-qarış gəzmək istəyirik. Bu, başadışlı olسا da, böyük risk yaradığını anlaşmadız. İnsanlarla bəsələdə diqqəti olmalıdır, öz təhlükəsizliklərini gorusmalıdır. Sübhəs, mina məsələsində erməni tərəfinin üzərinə böyük məsuliyyət düber. Dünya ictihadı Ermənistana təzyiqi artırmalıdır. Bir de təhlıqatımızı.

Beynəlxalq qurumlar bu məqamı diqqətə almalı, erməniləri yanlış hərəkətlərdən çəkindirməlidir. Təessüf ki, bəyinəlxalq qurumların fealiyyətinə de bunu müşahidə edə bilmirik. Hər halda vətəndəşlərimiz təhlükəsizliyini qorumaq və bərpa-quruculuq işlərinən daha sürətli aparmaq üçün bizi istiqamətdə saylığımızı daha da artırımlıq".

İsmayıllı Qocayev



9 aylıq körpə koronavirüsden ölüb

Tuğba Nur 5 aya yaxın xəstəxanada müalicə alıb

Ürəyindəki problemin müalicəsi üçün Mersindən Ankaraya getirilən 9 aylıq körpə koronavirusa yoluxaraq xəstəxanada dünyasını dəyişib.

"Şərq" türk mediasına istinadən xəber verir ki, Mersin-də yaşayış Fatma ve Mehmet Yasin Sarıların 7 övladından biri olan 9 aylıq Tuğba Nur Sarı bir müddət əvvəl ürək xəstəliyindən Ankara şəhər xəstəxanasında müalicə olunub.

Tuğba Nur burada müalicə alarken 1 həftə əvvəl koronavirusa yoluxub. O, dünən axşam saatlarında xəstəxana-də dünyasını dəyişib.

Qızının texmənin 5 aya yaxın xəstəxanada müalicə alıdıqını söyləyen Mehmet Yasin Sarı, "Ürəyində delik vardi. Əməliyyat olundu. Koronavirusa yaxalanan zaman xəstəxanadan məlumat alıbilmədi".

Qızının 6 gün ərzində intubasiya edildiyini və onlara məlumat verilmədiyi iddia edən Sarı sözlerine davam edir: "Mənə dedilər ki, sən Mersinə get, məlumat verəcəyik. Gündə 20-dəfə zəng etdim. Qızımız intubasiya etdi. Güntər saatlarında ürəyi dayandı, bize məlumat verilmədi. Mən de axşam öz imkanlarımla Mersindən çıxdım. Ankaraya qızımı görməye gəldim. Axşam galəndə "teessüf ki, qızınızı itirdik" dedilər". Ana Fatma Sarı ise qızının olduğunu xəstəxanaya məlumat almaq üçün göldük-ləri zaman öyrəndiklərini ifadə edərək, "Qızımızı görməye galəndə olduğunu öyrəndik. Qızımız sonuncu dəfə görə bil-mədim" deyə fərəyad edib.

Turan

Misir və Cənubi Koreya pilotları özlərini sınadı

Qədim ehramların üzərində nümunəvi uçuşlar heyata keçirilib



Misirin "Silver Stars" və Cənubi Koreyanın "Black Eagles" aerobatik pilot-desant qrupu "Pyramids Air Show" çərçivəsində Gizadakı Qədim Misir ehramları-nın üzərində nümu-nəvi uçuşlar heyata keçirilib.

Azərcə xəber verir ki, Misir və Cənubi Koreyanın hərbi hava qüvvələri zabitlərinin iştirakı ilə heyata keçirilən nümunəvi uçuşları zamanı pilot ehramlarının üzərində müxtəlif hava figuraları təsvir edib. Həmçinin desantlar iki ölkənin dövlət bayrağı ilə Xeops ehramının qarşısına eniblər. Bu, Misir və Cənubi Koreya pilotlarının ilk birgə nümunəvi uçuşlarıdır. Qahire və Seul bu yaxınlarda yüksək seviyyədə keçirilmiş görüşdə hərbi-texniki sahədə eməkdaşlığı dair Anlaşma Memorandumu imzalayıblar.

40 yaşı üç uşaq anası "Miss Rusiya 2022" seçildi



40 yaşı moskvadlı Nina Ban-naya "Miss Rusiya 2022" gö-zəllik müsabiqəsinin qalibi olub.

Bizim media xəber verir ki, səzügedən yarışmada ümumiyyətde ölkənin hər yerindən 25 qadın iştirak edib.

Ön gənci Rostovdan olan 21 yaşı finalçı, en yaşlısı isə Mos-kva vilayətindən olan 64 yaşı iştirakçı olub.

Nina evlidir, beynəlxalq otel biznesinə sahibdir və öz övladı var - 16, 15 və 11 yaşında. Ban-naya idmanı və şəhəri sevir, sosial tədbirlərdə iştirak edir, "Instagram"da meşhurlarla fotolar paylaşır.

Ajda Pekkan koronavirusa yoluxub



Türkəyi müğənni Ajda Pekkanın konsertləri taxirə salıb.

Axşam.az Türkəye mətbuatına istinadən xəber verir ki, buna səbəb isə sənətçinin koronavirusa yoluxması olub.

Hazırda Pekkanın vəziyyətinin yaxşı olduğu deyilir.

İranda faciə...

Gənc qadın əri tərəfindən namus üstündə öldürülüb



İranın Gülistan əyalətinin Qonbəd-e Kavus şəhərində ya-sayan 1995-ci il təvel-lüdü gənc qadın əri tərəfindən namus üstündə öldürülüb.

Lent.az xəber verir ki, Anita Xerad-mənd adlı xanım 5 yaşlı uşaq anasıdır və o, bir ay önce ailədaxili şiddet səbəbli atasının evinə qayıdır.

Anitanın yaxınlarından biri bildirib ki, o, 8 il önce evli-lik heyati qurub və heyat yoldaşı çox qısqanc olub. Nə vaxt evdən bayır çıxsa, əri tərəfindən döyürlər cəza-landırılıb. O, her dəfə yoldaşı ilə münaqişə etdikdə atasının evinə getse də, heyat yoldaşı onu aldadarək təkrar eve getirməyi bacarıb.

Son olaraq, cütfür arasında münaqişədən sonra Anita yenidən atasının evinə gedib, lakin qatıl heyat yoldaşı onu evə gətirib, daha sonra qardaşı və iki dostunun köməyi ilə əvvəlcə Anatani vəhşicəsinə döyüb, sonra isə güllələyərək öldürüb. Qatıl er və ona yardım edən digər iki nəfərin artıq həbs edildiyi bildirilib.



Qurban bayramında qaçmışdı

26 gün sonra tapıldı




Türkiyənin Balıkesir bölgə-sində maraqlı hadisə yaşanıb. "NTV.com.tr" xəber verir ki, bölgənin İsaalan məhəlləsinin mux-tarı Ramazan Kocabiyık Qurban bayramında kəsmək üçün dana axtarıblar, amma tapmayıblar. Qaçın dana Qurban bayramından 26 gün sonra, məhəllədən 25 kilometr uzaklıqlıda yerləşən Kayaeli kəndində ta-pılıb. Yerli belediyəyə xəber verildikdən sonra belediyəyə üzvləri və kənd camaatının köməyi ilə dananı yaxalayıblar. R.Kocabiyık isə deyib ki, Qurban bayramında bu dananı kəsmək qismət olmadı, dananı oğlunun sünnet toyunda kəsəcək. Dana qoşqulu traktora qoyularaq məhəlləyə geti-rilib.

Məlahət



Ən qısa gün rekordu qırıldı

Hadisənin planetimiz üçün dağidıcı nəticələri ola bilər



yük təsir göstərəcək və aparat infrastrukturla-ri üçün "əsas ağır mənbəyi" olacaq.

Bəzi ekspertlər hesab edirlər ki, dünən-in en yüksək dağlarında buzlaqların erimesi və yeniden donması qeyri-sabit sürətə səbəb olur.

"TimeandDate" saytı yazır ki, "Elm adamları fırlanma sürətini ölçmek üçün atom saatlarından istifadə etməyə başlayandan bəri Yer en qısa gününü qeyd edib."

Turan

100 nəfərlik tibbi qrup çalışdı

Siam əkizləri 23 saatlıq əməliyyatla ayrıldı



Rio-de-Janeirodakı Paulo Nimeyer Neyrocarrahiyye İnstitutunun (IEC) alı-mlı virtual realloqdan istifadə edərək siam əkizləri Artar və Bernandou ayırbılır.

Bunun üçün 100 nəfərlik tibbi qrup lazımlı olub. Əməliyyat 23 saat əkib. Müdaxilədə istirak edən cərrahlar bildirilər ki, bu, onları bütün peşə heyatında ən çətin prosedürdur.

Əkizlərin birləşmiş kəllə sümüyü, beynin bir hissəsi, həmçinin ümumi heyati arteriyaları ilə əvvəlcə Anatani vəhşicəsinə döyüb, sonra isə güllələyərək öldürüb. Qatıl er və ona yardım edən digər iki nəfərin artıq həbs edildiyi bildirilib.

Hazırda xəstələr sağalır. Hələlik uşaqlarda nitq çətinlikləri müşahidə olunur.

"Div adam" öldü

Hekimlər xəbərdarlıq etmişdi, amma o eşitmədi



Dünya onu fəvqələdə əzələləri ilə tanıdı. Bazu və sine əzələlərini süni üsulla şirşirdərək "brasilialı Hulk" ləqəbi ilə tanınan brasiliyalı fohle - Valdir Segato 55 yaşında edib.

Valdir Segato Braziliyanın San-Paulo şəhərində inşaata çalışıb, 2013-cü ilde çox böyük ölçülü - 60 santimetr qalınlığında əzələləri ilə gündəmə gəlib. "Brasilialı Hulk" ləqəbi ilə Valdir əzələlərini dəri altına yağ yeritmək sişirdirmiş. Bununla da cəlbəcidi, hətta vahimələ göründü elədə edirmiş. "Şərq" "Milliyet.com"ın istinadən xəber verir ki, Valdirin güclü əzələlərinin sırrının çözülməsiyle həyatlə vidalaşması arasında çox qısa zaman aralığı. Hekimlər isə ona xəbərdarlıq edərək əzələlərinə ona ölüm tehlükəsi yaratdığını deyib. Lakin o, həkimlərin xəbərdarlıqına baxmayaraq illərdə əzələlərini yağıla şırtırmaya davam edib. "Tik Tok"da 14.6 milyon teqibçi var idi. Sosial mediada fenomen olurdu. Valdir güclü əzələləri xilas etməyib, eksinə, ona ölüm sürükleyib. Valdir dəri altına terkibinde yağı, alkogol və akrigesci olan "sintol" maddəsi yeridir. Bu isə zamanla ürək-damar sisteminin zədələnməsinə, nəfəs darlığına səbəb olub. 55 yaşını qeyd edən Valdir nəfəs darlığı yaşayıb, qonşulardan yardım istəyib. Qonşular Valdirin "kömək edin, ölürem" bağırlığını deyiblər. Segato xəstəxanaya aparılıb. Lakin xəstəxanaya çatara-çatmaz infarkt vən keçirib. Segatonun shəhəhində bundan evlən de bər neçə dəfə ağırlaşma olub və o, xəstəxanada müalicə alıb. Segato-nun illər öncə narkotik maddə asılılığı varmış. Bundan xilas olmaq üçün idmanla meşğul olmuşa başlayıb, lakin idmanla əzələlərinə "istədiyi" formanı vere bilmədiyi üçün sünə vasitəyə el atıb. Hekimlərin xəbərdarlıqına isə məhəl qoymayıb. Bu da sonu.

Məlahət

Gənclər 17-20 yaş arası valideyn evindən ayrıla bilər

Psixoloqlar müstəqil yaşamaq üçün optimal yaşı açıqlayıb



Psixoloqlar valideynlərdən ayrılb, müstəqil yaşamaq üçün optimal yaşı açıqlayıb.

Bakupost.az xəber verir ki, psixoloq Yuliya Xadarçeva uşaqların valideynlərinin ayrılmalarının işləməsi şəhər vən keçirib.

Əger valideyninizin birgə yaşayırıvə və o eve her dəfə qayıda negativ emosiyalar və diskomfort keçirirsizsə, artıq valideynlərdən ayrı yaşamaq lazımdır.

Validen evindən gəncələr hazır olanda ayrıla bilər. Amma optimal yaş 17-20 yaş arasıdır. Yaxşı olar ki, bu yaşdan o tərəfə qalmışın.

İnsanın şəxsiyyəti artıq bu yaşda formalşır.

Ata-ana, hətta nəne-baba ilə six kontaktda yaşamağın kom-fortunu daxili hissələr müəyyən etmək olar.

Əger valideyninizin və qarşılıqlı münasibətlər pidsirse, bir-birinə dözməye məcbur deyilsiz.

Validen yuvasını övlad tərk edə bilər. Tibdə və psixologı-yada bu serapasiya adlanır.